



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

## IV Yazı

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan milli ideyasını hər şəyden öncə Qafqaz türkləri ilə "İran" türklərini birləşdirən, onların biribirindən ayrı deyil vahid ulus olmasına anlamında gündəmə gətirmişdir. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü "Azərbaycan" ideyasının əsasını Dərbəndən Kəngər kərfəzini, Bakıdan İrəvanadək eyni adət-ənənəyə, axlaqa, məişətə, dila, ədəbiyyatə sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada Rəsulzadə yazılarında artıq "Azərbaycan türkləri",<sup>1</sup> "Azərbaycan muxtarıyyəti"<sup>2</sup> anlayışlarına geniş yer verir, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasına müdafiə edirdi.<sup>3</sup> Bizcə, "Azərbaycan muxtarıyyəti" ideyasını ortaya atan Rəsulzadə, bunurla da yeni bir Türk dövlətinin adının bəllişdirilməsi yolunda ciddi zəmin hazırlamış, eyni zamanda "Qafqaz" türkləriyle "İran" türklərinin ortaq gerçek adını da dəqiqləşdirmişdir. Azərbaycan türklüyü!!!

"Tarixi-coğrafi Azərbaycan"ın Turanlıları biri-birini tamamlaması məsələsinə gəlince, M.Ə.Rəsulzadə 1-ci Dünya müharibəsi dövründə (1914-1918) anladı ki, türklərlə farslara istinadən "ortaq yurd" hesab etdiyi "İran", ortaq ideologiya saylığı "iranlılıq" üçün savaş türklərə felakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Ona görə də, Rəsulzadə 1915-1916-ci illərdən etibarən siyasi, mədəni, axlaqi, etnik, adət-ənənə anamlarda İran və Turan anlayışlarını biri-birindən ayırmaya başladı. Bizcə, İran və Turan anlayışlarının biri-birine zidd olmasına daha dərindən anladıqdan sonra da, türklər üçün "İran", "iranlılıq"ın deyil, Turan və Azərbaycanın önemlili olması qənaətinə gəldi.

Bu anlamda Rəsulzadənin Novruz bayramı ile bağlı yazdığı məqalələrde İran və Turan məsələsini gündəmə getirməsi, həmin bayramın əslində türklər, o cümlədən Azərbaycan türkləriyle bağlı olmasının müdafiə etmesi təsadüfi deyildi. Rəsulzadə yazdı ki, türklərin tilsimlənmiş mühəsirədən çıxışları gün (Ərgənəqon) Martin 9-u imiş, mögollar da əski türklərə Martin 9-nu bayram saxlayalarlarmış. Demək, Novruz bayramı da əsla türkləre yabançı bir şey deyildir.<sup>4</sup> Rəsulzadəye görə, Qurd ile 9 rəqəmine türklərə, türk asarı-tarihiyyəsində böyük bir ehtiram görüllür. Rəsulzadə yazdı ki: "Türk ənənəsi, türk əsatiri və türklərin imdiki məişətləri Novruzun kəndilərinə yabançı bir şey olmadığını göstərir. Bütün Türkistan – bu əski Turan – Novruz İran qədər bənimsemışdır. Azərbaycan, belli Türkiye dəxi Martin 9-nu ailələr içinde mütedəvvəl xüsusi bir ənənə ilə yad edər... Uzun bir vəqt öyle düşünü-

lüyordu ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birile vuruşduğu halda, sırf İran ənənəsi olan Novruzun nədən doylayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi. Qədim türk və mögol ənənələri və əsatiri haqqında başlamaqdə olan tədqiqat ortaya mögollarca meşhur olan "qurtuluş" əfsanəsini çıxarıyor ki, bu əfsanəcə dəmirənən yapılmış "sədd" vasitəsilə "Ərgənəqon" da hasarlanıb qalmış olan türkləri bozqurd (Pörtəcənə) bu gün xilas etmişdir. Demək ki, bu gün turanlılar dan ötrü qurtuluş bayramı olmuşdur".<sup>5</sup>

Rəsulzadənin fikrinə görə, qurtuluş, qurtulmaq kimi sözlər heç şübhə yoxdur ki, qurd sözündən töremiştir. Başqa sözlə, nicat və

təqvimlər düzəldərək "İran"da Novruz ənənəsini bərpa etməsini, Türk Qəznəlilərdən Sultan Mahmud Səbiktekinin fars şairi Firdovsiyə, mezmunu iranlıların turanlılar əleyhində icra elədikləri "pəhləvənlıqları" şeirləndirən bir "Şahnamə" yazdırmaq qəbilindən bir xəta kimi görsələr də, bunu ancaq bu cür dəyərləndirmek doğru olmaya bilər: "Fəqət elmi-fənn sevgilisi olan Cəlaləddini bu fikrə sərvət edən gizli və hiss edilməz amillerden birisi də novruzun turanlılarca bir "qurtuluş" günü olduğu ənənəsi olmasın?..." Hər halda gözəl bahann, qışın öldürücü "siyahcal"ından çıxmazı ilə turanlıların "Ərkənəqon" məhbəsindən qurtuluşlanna təsadüf edən bir günü elmi və fənni surətdə təyin edən böyük Selcuq hökməndən bu

baycan türkləri arasında şəlik anlamında iranlılığın, sünnilik anlamında isə osmanlılığın təbliğ olunması idi. 10 Bu anlamda Ə. Ağaoğlu da 1880-ci illərin sonu, 1890-ci illərin əvvəllərində Parisdə olarkən şəciəlik məzhəbi anlamında "İranlılıq", "İran mədəniyyətinə" alude olmuş, özünü "İranlı" kimliyinə bağlamışdır. 11 O, bu dövrde Parisdə, daha sonra tərcümə olunaraq Tiflisdə nəşr olunan "İran cəmiyyəti" başlıqlı silsilə məqalələrində üç məsələyə 1) İslam aləmi, 2) İran cəmiyyəti, 3) şəlik xüsusi dıqqət yetirmişdir. Ə.Mirəhmədov "Əhməd bəy Ağaoğlu" monoqrafiyasında yazırı: "Nəhayet, o illərdən Ağaoğlu neinki Avropa Şərqşünaslığının Azerbaycan və İran haqqında bəzi yanlış müdəallarının təsir-

misallarla təqnid olunur. İranın İslami qəbul etməsinin qısa tarixçisi veriləndən sonra yeni dini təfəkkürün qədim İran məzhəb və etiqadları ilə varislik əlaqəsinin səciyəsi müyyəyenləşdirilir və şəliyin yayılması bu aspektlərdə tədqiq edilir. Müəllif ölkənin tarixindən və xalqın mənəvi-əlaqələrindən çıxış edərək ortodoks İslama şəciəlik arasındakı qarşdurmanın qanuna uyğunluğunu sübuta çalışır".<sup>13</sup>

Ağaoğlu yalnız sonralar qismən 1895-ci ildən, özəlliklə də XX əsrin başlarından İranlılıq, İran şəciəliyi hisslerindən tamamilə uzaqlaşaraq önce "İslam birlüyü", daha sonra da Türk birlüyü və Turanlılıq ideyalarının ideoloqlarından birine çevrilmişdir. O, 1903-cü ildə "Bizim milletçilər" məqaləsin-

## Qacarlar dövlətində ikili ideoloji mübarizə: Turanlılıq və Ariyançılıq



Ağa Məhəmməd şah Qacar

Abbas Mirzə

Əhməd şah Qacar

azad olmaq mənasına gələn türkəcə qurtulmaq və qurtuluş sözləri həmin qurd və olmaq kəlimələrindən ibarətdir. Deməli, qurtulmaq sözü ehtimal qurd olmaq deməkdir ki, qurd kimi yol bulub Ərgənəqondan çıxmışa dəlalet edir.<sup>6</sup> O, yazırı: "İranlıların babası olan İrəc, turanlıların babası olan Tur və əreblerin babası olan Sam Yafəsin oğlanları idi. İranlılar ile turanlıların sonra ərebler ilə bunların vuruşması, qar-

xüsusda müvəxizə deyil. Təqdir olunmalı!...".<sup>8</sup>

Deməli, Rəsulzadə iranlıların "Novruz"una qarşı turanlıların "Qurtuluş günü" hü ya da Ərgənəqonu irəli sürmüştür. Bu anlamda Rəsulzadəyə görə Turanlılar üçün mücadilə vermek və mücadiləçi olmaq daha çox önemlidir. "Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətliidir. Təbiət o qüvvətli, o məhəbbətiə əsir qalar da, sonra ta-

lerindən də azad deyildi, o, özünü həm de İran mədəniyyətinin mümayəndəsi, şəliyin ardıcıl tərəfdarı kimi təqdim edir, hətta bu İslam məzhəbinin müstəqil, ayrıca bir din kimi alındı".<sup>12</sup>

Doğrudan da, sözügedən məqaləsində Ağaoğlu açıq şəkildə yazırı ki, İslam aləminin nicası olan "İran" Fransanın Avropana oynadığı rolu oyanaraq özünü yenileşdirməyə çalışan Türkiyəni qabaq-

da yazırı ki, farslar "islami özü bildiyi şəkildə, özünün mənəvi ehtiyaclarına uyğun olaraq dəyişdi, öz "ərebçiliyini" elə zorladı, ona elə pozğunluq və dekandetlik getirdi ki, indi də İslam özünə gəle bilmir. İslama bütün məzheblər, bütün təfriqələr, bütün zorlamalar, subversiv nəzəriyyələr İrandan gəldi və yalnız "assimiliyatora" qarşı səməz-tükənməz nifretle telqin edildi. İran, bu nifreti ört-basdır edərək, bezen onu gizlədərək, səbrə öz vaxtını gözledi".<sup>14</sup>

Məhz bundan sonra o, aryançı "iranlılıq"ın əsil mahiyyətini görə bilməmişdir. Ağaoğlu 1911-ci ildə "Türk Yurdu" dərgisinə yazdığu "Türk aləmi" adlı məqaləsində yazırı: "Türk qədər təməssüllə (assimiliyasiyaya) şəraitli mühüyyəyə meyil etməyə yaxın bir millət yoxdur. Türk mühüttinin əsiridir, o qədər ki özünü, öz şərafili qövmiyəsini, heysiyəti-tarihiyyəsini, ədəbiyyatını, dilini və hətta milli ənənələrini belə unutmağa hazırlıdır. Bu həqiqəti tariximizin bütün səhifələri isbat edir. Türkər İran mədəniyyətinin amili və birincisi olduqları halda, adəti qövmiyəyə ve milli dillərinin unudurraq bütün qəlbələr ilə fars adat və lisanına qapıldılar".<sup>15</sup>

Əhməd bəy Ağaoğlu "İran və İngilab" əsərində isə aryançı ruhlu İranın, İranlılığın mahiyyətini hətərəflə şəkildə ortaya qoymuşdur. Onun fikrincə, Türk sülalələrində milli şürurun olmaması, fars dilinə və ədəbiyyatına həddən artıq önmə verməsi, şəliyin dövlət məzəhəbinə çevriləməsi türklərdən çox farsların işinə yaramış, sonunda türklərin hakimiyətinin sonunu getirmişdir.<sup>16</sup>

**"Tarixi-coğrafi Azərbaycan"ın Turanla biri-birini tamamlaması məsələsi-nə gəlincə, M.Ə.Rəsulzadə 1-ci Dünya müharibəsi dövründə (1914-1918) anladı ki, türklərlə farslara istinadən "ortaq yurd" hesab etdiyi "İran", ortaq ideologiya saylığı "iranlılıq" üçün savaş türklərə fəlakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Ona görə də, Rəsulzadə 1915-1916-ci illərdən etibarən siyasi, mədəni, axlaqi, etnik, adət-ənənə anamlarda İran və Turan anlayışlarını biri-birindən ayırmaya başladı. Bizcə, İran və Turan anlayışlarının biri-birine zidd olmasına daha dərindən anladıqdan sonra da, türklər üçün "İran", "iranlılıq"ın deyil, Turan və Azərbaycanın önemlili olması qənaətinə gəldi**

daşalar və əmioğlanları arasında görülməkdə olan vuruşmalar qəbilindən qeyri-təbii olmadığı kimi, aralarından müstərek ənənə dəxi ortaqlı bir baba mali kimi təsəvvür oluna bilməzmi? Turanlılık olsun – deyə Novruza qarşı çıxmış bəncə Şərqi və İslam milletlərindən iki böyük ünsür arasında lüzumsuz soyuqluq salmaqdır. Bundansa zaten şərki olan bu günü heyvanat, nəbatat, xülasə bütün kainatla bərabər istiqbal edərsək, daha münasib olmaz mı?"<sup>7</sup>

Rəsulzadə hesab edirdi ki, bir çoxları 11-ci əsrde Türk Selcuqlarından Cəlaləddin Məlikşahın yeni

zələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstəriyör. Turan qövmələrindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bündən qurtulmaq dəxi kəndilərinə müqəddərdir. Əski mögol əsatiri bu qurtuluşlardan bərini Martin 9-da sorğu verir. Təbiətin bayram etdiyi bu gün turanlıların de qurtuluş günüdür".<sup>9</sup>

Qeyd edək ki, Rəsulzadədən önce "İran", "iranlılıq" və İran şəliyin məsələsində, aşağı-yuxarı eyni yanlışlığı başqa bir Türk aydını Əhməd bəy Ağaoğlu da etmişdi. Buna səbəb də, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində çar Rusiyası türkləri, o cümlədən Quzey Azə-

laya bilər. Bu anlamda ingilislərin "İran" toxunmasını onlar üçün bir bomba təhlükəsi kimi xarakterize eden Ağaoğlu hesab edirdi ki, "İran" üçün şəlik məzhəbi ya da şəhər təməyullü ruhanılık institutu heç də gerilik hesab oluna bilməz. Mirehmədov yazır: "Ruhanılık institutunun demokratik mahiyyətdə olduğunu, səyənə nəzəre çatdırın müəllif iddia edir ki, bizdə əhalinin bütün təbəqələrinin ruhanılı təhsil-terbiye almaq və mollə olmaq imkanı vardır. Burada ruhanılərin menfi keyfiyyətləri də qeyd edilir və onların əzizlərindən çar Rusiyası türklərinin icra ederkən yol verdi.